



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ
QƏRAR

№ 6/4

Bakı şəhəri

19 aprel 2017-ci il

AMEA-nın adlı mükafatlarına
namizədlər haqqında

AMEA Rəyasət Heyətinin 15 fevral 2017-ci il tarixli, 2/3 №-li qərarı ilə AMEA-nın Nəsrəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu Ağa Bakıxanov adına mükafatları üzrə müsabiqə elan edilmişdir.

Müsabiqədə iştirak etmək üçün irəli sürülmüş alimlər haqqında təqdimatlar, müvafiq sənədlərlə birlikdə AMEA prezidentinin 31 mart 2014-cü il tarixli 42 nömrəli sərəncamı ilə yaradılmış Ekspert Komissiyasına təqdim olunmuşdur. Ekspert Komissiyasının 06 aprel 2017-ci il tarixində keçirilmiş yekun iclasında AMEA-nın adlı mükafatlarına namizədlər seçilmiş və onlar haqqında müvafiq rəylər AMEA Rəyasət Heyətinə təqdim edilmişdir.

AMEA-nın adlı mükafatları üzrə Ekspert Komissiyasının namizədlər haqqında təqdimatını nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

QƏRARA ALIR:

1. Laylı kristalların fiziki xüsusiyyətlərinin araşdırılması və onların lazerlərdə tətbiqi sahəsində əldə etdiyi elmi nailiyyətlərə görə fizika-riyaziyyat üzrə elmlər doktoru Kərim Rəhim oğlu Allahverdiyev AMEA-nın Nəsrəddin Tusi adına mükafatı ilə təltif edilsin.
2. Azərbaycan torpaqlarının təsnifatı, qiymətləndirilməsi və mühafizəsi sahəsindəki fundamental tədqiqatlarına və onların nəticələri üzrə silsilə monoqrafiyaların nəşrinə görə akademik Məhərrəm Pirverdi oğlu Babayev AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə təltif edilsin.
3. Azərbaycan professional musiqi tarixi və nəzəriyyəsinin, dahi Azərbaycan bəstəkarı

və musiqişünası Üzeyir Hacıbəyli irsinin tədqiqi sahəsində əldə etdiyi mühüm nailiyyətlərə görə professor Tofiq Əhmədخان oğlu Bakıxanov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatı ilə təltif edilsin.

4. Dərin mikoziqların törətdiyi xəstəliklərin diaqnostika və müalicəsi üzrə fundamental və kliniki tədqiqatların inkişafına verdiyi töhfələrə, müvafiq elmi kadr hazırlığındakı yüksək nailiyyətlərinə görə AMEA-nın müxbir üzvü Zakir Ömər oğlu Qarayev AMEA-nın akademik Mirəsədulla Mirqasimov adına mükafatı ilə təltif edilsin.
5. Müxtəlif funksional xassələrə malik üzvi birləşmələrin, həmçinin, yüksək təsirli aşqarların yaradılması sahəsində fundamental tədqiqatlara və tətbiqi nəticələrə görə akademik Vaqif Məcid oğlu Fərzəliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı ilə təltif edilsin.
6. Azərbaycanda geologiya elmi sahəsində fundamental tədqiqatların inkişafına verdiyi töhfələrə və yüksəkixtisaslı kadr hazırlığına görə akademik Vasif Məmməd Ağa oğlu Babazadə AMEA-nın akademik Musa Əliyev adına mükafatı ilə təltif edilsin.
7. Azərbaycan tarixinin çoxəsirlik dövlətçilik ənənələrinin (numizmatik irs əsasında) tədqiqində əldə etdiyi görkəmli elmi nəticələrə görə tarix üzrə elmlər doktoru Əli Məhəmməd oğlu Rəcəbli AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına mükafatı ilə təltif edilsin.
8. AMEA-nın İşlər idarəsinə (siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev) və AMEA Rəyasət Heyəti aparatının Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinə (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) tapşırılsın ki, təltif edilmiş namizədlərin hər birinə 5 000 (beş min) manat vəsaitin ödənilməsinə təmin etsinlər.
9. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilsin.

AMEA-nın prezidenti

AMEA-nın akademik-katibi

akademik Akif Əlizadə

akademik Rasim Əliquliyev

